

qrafik və vəb dizayn



dizaynerlik zövq məsələsidir?

Estetik dizaynlar hazırlamaq üçün fitri istedad sahibi olmaq lazımdır?
Hər istəyən yaradıcı işlə məşğul ola bilər?

Bu barədə həmişə mübahisə etmək, arqumentlər gətirmək olar.
Fəkt işə fəkt olaraq qalır; istək varsa, digər sənətlər kimi dizaynerlik
də öyrənilə bilər!

Çünki hər bir insanın daxilində bir yaradıcılıq potensialı var. Zəruri
texniki bilikləri mənimsəməklə lazımi mexanizmlər işə düşəcək, rənglər,
formalar və şəkillər məhz sənin dəst-xəttini əks etdirməyə başlayacaq.
Ətrafındakı əşyalar, binalar, interyerlər, posterlər məhz "sənin gördüyün"
kimi görünməyə başlayacaq.

Daxilindəki yaradıcılıq potensialını kəşf etməyə, rəflərdəki məhsullara,
saytlara, posterlərə, kitablara, broşürlərə öz imzanı atmağa hazırsanmı?

kimlər üçündür?

Code Academy-də Qrafik və Vəb Dizayn təhsili sıfırdan başlayaraq
öyrədilir və qeydiyyat üçün xüsusi ön şərt yoxdur.

Loqotip, poster, veb sayt, mobil proqram kimi qrafik və interface
dizaynlarla maraqlanan hər bir şəxs bu təhsili ala bilər.

Yeni dünyaya qapı aç!

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
19 həftə	həftə içi səhər	—————	9:00 – 12:45	LAB	30 həftə	həftə sonu səhər 10:00 – 14:45
19 həftə	həftə içi günorta	—————	14:00 – 17:45	əlavə məşğələ saatları	30 həftə	həftə sonu günorta 15:30 – 20:15
25 həftə	həftə içi axşam	—————	19:00 – 21:45			

#DizaynBurada



tədris proqramı

Toplam 300 saat davam edən Qrafik və Veb Dizayn tədris proqramında öyrəniləcəklər:

- Ümumi dizayn anlayışı və dizaynın əsas prinsipləri
- Adobe Illustrator ilə vektorial dizayn
- Adobe Photoshop ilə digital dizayn
- Adobe InDesign ilə mətbəə dizaynı
- Sketchapp ilə veb və mobil dizayn
- Veb dizayn texnologiyaları və trendlər
- UX/UI dizayn
- Responsiv dizayn
- Portfolio hazırlanması (Behance, Dribbble)

iş yerləri

Qrafik və Veb Dizayn tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

- Qrafik dizayner
- Texniki dizayner
- Veb dizayner
- İnterfeys dizayneri
- Photoshop mütəxəssisi
- Köməkçi art direktor

sertifikasiya

Qrafik və Veb Dizayn tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Adobe Illustrator ACA (Adobe Certified Associate)
- Adobe Photoshop ACA (Adobe Certified Associate)
- Adobe Indesign ACA (Adobe Certified Associate)



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə bəynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir.

Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az